



**Azərbaycan Respublikası**

**Siyəzən Rayon İcra Hakimiyyəti başçısının**

**S Ə R Ə N C A M I**

**№ 8**

**02 fevral 2015-ci il**

**Siyəzən rayon əhalisinin tibbi müayinədən keçirilməsi ilə əlaqədar komissiya yaradılması haqqında**

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2015-ci il fevral ayının 2-dən may ayının 1-dək ölkə əhalisinin tibbi müayinədən keçirilməsi nəzərdə tutulmuşdur. Bununla əlaqədar Siyəzən rayon əhalisinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədilə **qərara alıram**:

1. Siyəzən rayon əhalisinin tibbi müayinədən keçirilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə komissiya yaradılsın:

**Komissiyanın sədri**

Təhminə Bəxtiyarova - Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

**Komissiyanın üzvləri:**

Zəfər Əliyev - Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini- Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri  
Etibar Heydərov - Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini- Aqrar məsələlər şöbəsinin müdiri  
Xaqani Bəşirov - Siyəzən Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri  
Mirələm Calalov - Mərkəzi Poliklinikanın baş həkimi  
Dadaş Hübətov - Regional Müalicə Diaqnostika Mərkəzinin baş həkimi  
Mehman Yaqubov - Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru

2. Siyəzən rayon əhalisinin tibbi müayinədən keçirilməsinin qrafiki təsdiq olunsun (qrafik əlavə edilir).

3. Siy z n rayonunun idar , m essis  v  t şkilat r hb rl rin  tapşırılısın ki, r hb rl k etdikləri kollektivlərin qrafik  sasında tibbi m ayin d n ke irilm sini t min etsinl r.

4. Siy z n Rayon İcra Hakimiyyəti başçısının inzibati  razi dairəsi  zr  n may nd lərin  tapşırılısın v  b l diyyə s dr lərin  t vsiy  edilsin ki, m vafiq  razil rd  yaşıayan  halinin qrafik  sasında tibbi m ayin d n ke irilm sini t min etsinl r.

5. Komissiyaya tapşırılısın ki, Siy z n rayonunun  halisi arasında tibbi m ayin  il  baėlı t şkilati-izahat işlərin aparılmasını, t dbirin y ks k m t ş killikl  h yata ke irilm sini v  h r ayın 1-d  cari, may ayının 1-d  is   mumil şdirilmiş yekun m lumatı t l b olunan forma  zr  Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idar etm  v  yerli  z n idar etm  orqanları il  iş ş b sin  t qdim olunmasını t min etsin.

6. S r ncamın icrasına n zar ti  z  z rimd  saxlayıram.

**Arif Qasimov**